

MÜHARİBƏ VƏ İNSAN HÜQUQLARI

Müharibə və hüququn qarşılıqlı münasibətlərinən bahs edərək H.P.Qasser yazır:
“Müharibə ibtidai, qaba zorakılıq təzahüründür”.

Dövlətlər fikir ayrılıqlarını və ya mübahisələri sülh danışıntıları məsasında arxasında həll edə bilmədikdə, yaxud etmək istəmədikdə, silahlardan işə düşür. Müharibə labüb surətdə ölüçüye gəlməyən əzablara və ağırmaddi itkilərə gətirib çıxarırlar. Bunuyla belə dövlətlər biri-biri ilə müharibə aparır, insanlar isə hökmətdən ədalətli rəftərə ümidiyi itirdikdə, ona qarşı silaha el atırlar. Heç kim də, məsələn, kiçik bir dövletin onun müstəqiliyinə edilən qəsdi (“təcavüzkar müharibə”ni) dəf etməyə cəhd göstərərək aparlığı müharibəni, yaxud istibdədə qarşı ayağa qalxmış xalqı qınamaz. Hüquq sülh yolu ilə, yəni insan tələfati olmadan və maddi itkilərsiz, dövlətlər arasındaki münaqişələrin, insanların qoyduğu istenilen qayda-qanunlar şəraitində labüb olan bu münaqişələrin nizamlanmasına kömək edə bilərmi? Başqa sözə, hüquq müharibənin qarşısını almağa qadirdirmi? Tez-tez meydana çıxan daha bir sual: eğer müharibənin qarşısının alınması baş tutmursa, o zaman hüquq müharibə ilə, onun nəticələrinin aradan qaldırılması ilə məşğul olmalıdır mı? Bu, bəzilərinin düşündüyü kimi müharibəyə nə isə bir mötəbərlik görkəmi vermək deyildirmi? Döyüş meydanda və ya həbsxana divarları arasında hüququn faydası nədir? Yaxud müharibə zamanı qanunların susduğunu deyən Siseron haqlı idimi?” Bununla belə beşər cəmiyyətinin ilk inkişaf mərhələlərindən başlayaraq, müharibə dəhşətlərinin yüngülləşdirilməsinə yönəldilmiş tədbirlərin izlərile rastlaşmaq mümkündür. “Hətta müasir naturalistlər heyvanat aləminin inkişaf etməmiş intellektini öyrənərkən, müharibənin ibtidai qaydalarını aşkar etmişlər”.

İlk vaxtlar müharibələrin güclünlərin qanunu və “məglubların bələsi” (lat. *vae victis*) prinsipindən başqa heç bir qaydası mövcud olmamışdır. Eramızdan əvvəl 390-ci ilde romalılar üzərində qazanılmış qələbədən sonra qalların sərkərdəsi Bern romalılarının şəhərdən çıxməq üçün ödəmeli olduğu qızılı çəkən tərəzinin daşlar qoyulmuş gözünə qılincini eləve edərək “*vae victis*” ifadəsini işlətmüşdi. Qeyd etmək lazımdır ki, həmin dövrün qaydaları ilə müqayisədə Bem böyük mərhemet göstərmişdi. Çünkü qədimdə müharibə çox vaxt total xarakter daşıyır, məglub olanlar ya məhv edilir, ya da ən azı qula çevrilirdilər. Bu öz dövrünün tanınmış mətəfəkkirlerinin irəli sürdüyü fikirlərə də təsdiq olunur. Ksenofont “müharibə zamanı düşməndən alınan şəhərdə bütün adamlar və əmlakın qalıbə mənsub olmasını ümumi və əbədi qanun” hesab edirdi. Platon isə “Respublika” əsrində belə bir nəticəyə gelirdi ki, “düşmənin elinə diri düşmüş şəxslə, düşmən qənimet kimi istədiyi refər edə biler”. Roma Respublikasının ilk dövrlərində ictimai və sosial münasibələri tənzimləyen XII cədvəl qanunu “düşmənə qarşı her şəxə icazə verilir” mündəəsini da nəzərdə tuturdu. Bibliyada Musanın adından be-

lə bir fikir səslənir: “Şəhəri fəth etmək üçün ona yaxınlaşanda sülh tekli et. Əgər o səninlə sülhə razılaşsa və onu fəth etmək üçün qapılarını üzünə açsa, onda orada olan bütün xalq sənə xərac verib, sənə xidmət edəcəkdir. Əgər o, səninlə sülhə razı olmasa və müharibə aparsa onda onu mühasireyə al. Və nə vaxt Allah onu sənin əlinə versa oradakı kişi cinsindən olanları qılıncıla məhv et. Ancaq qadınları və uşaqları, heyvanları və şəhərdə olan hər şeyi qənimet kimi özüne götür. Sənin Allahının sənə verdiyi düşmənlərinin qənimətinə istifadə et”.

Bizim eradan əvvəl IV əsrde diktator Kamili hərbi əsirlərə qarşı mərhəmet səsini ucaldanda Roma Senatı onu sürgün etmişdi. Lakin ictimai fikir düşüncəsinin inkişafı, döyüşən təreflərin düşməni tamam məhv etmənin səmərəsizliyini dərk etmesi və qisas qorxusu tədricən məglub tərefə olan münasibəti dəyişirdi. Əlbəttə, müharibələr yənə də dağıntı və dəhşətlər getirməkdə idi. Lakin insanperverlik və humanizm sedaları getdikcə yüksəlməkdə idi. Sözsüz ki, bu dəyişikliklər eyni vaxtda və daim yüksələn xətə getməmiş və dünyadan bütün əraziləri eyni qaydada əhət etməmişdir. Şumerlər hərbi əməliyyatlara başlamamışdan əvvəl hökmen düşmən tərefi xəbərdar edir, düşmən müharibəyə hazır olmadıqda hərbi əməliyyatları başlamırdılar. Müharibə zamanı barişq üçün imkanlar axtarılır, vəsítəçilər toxunulmazlıq hüququna malik olur və çox vaxt müharibələr sülh sazişləri ilə bitirdi. Babilistən hökmətləri Hammurapi qanuni qərim hüquq abidəsi kimi tanınır. Bu abidədə də müasir humanitar hüququn ilk başlanğıçlarını tapmaq mümkündür. Abidənin birinci hissəsində Hammurapi bəyan edir ki, Allahlar ona hökmərlərini “güclülərin zəifləri sıxışdırmasına imkan verməmək üçün” bəxş etmişlər. Qanunların 26-41-ci maddələrində düşyüşlərin hüquq və vezifələri tənzimlənir. Hammurapi hökmrənliliyi dövründə hərbi əsirlər öldürülür, yalnız qula çevrilirdilər. Qanun əsir düşən düşyüşünün qayığına qalır, əsirlərin geri alınması üsulları da nəzərdə tuturdu. Qədim misir medeniyyətində (“Həqiqi şəfəqten yeddi əməli”) də acı doyurmaq, susayana su vermək, çılpayı geyindirmək, qəribə sığınacaq vermək, əsiri azad etmək, xəstəni müalicə etmək, ölüünü dəfn etmək təbliğ olunurdu. Beynəlxalq müqavilələr sistemi Het hökmərliliyi dövründə xüsusi inkişaf etdi. Qədim Misirdən bizim dövrümüze kimi cəmi bir müqavilə gəlib çatmışdır. Bu 2-ci Ramses ilə het şahı Hattusili arasında bağlanmış müqavilədir. Het dövləti həm ondan asılı olan, həm də asılı olmayan dövlətlərə müqavilə bağlamışdır. Bu müqavilələrdə daxili düşmənə qarşı və asılı ərazilərdə üsyənin yatırılmasında qarşılıqlı hərbi kömək, ümumi hərbi qənimətin bölünməsi qaydası (məsələn, razılaşmış təreflərdən biri ərazini, digeri isə qula çevirmək üçün əhalini əldə edirdi), qacqınlar, hərbi əsirlərin qarşılıqlı dəyişdirilməsi, üçüncü ölkələrdən olan hərbi əsirlərin verilməsi qaydaları öz əksini tapırdı. Hindistanda Manu qanunları qalibin məgluba rəhm etməsini, yaralı və təslim olanların

həyatdan məhrum edilməməsini, yaralı hərbi əsirlər sağaldıqdan sonra onların vətənlərinə qaytarılmasını, meglub təreflərin qanunlarını hörmət edilməsini tələb edirdi. Döyüş zamanı alovlu oxlardan və dişəklili silahlardan istifadə edilməsi qadağan edilirdi. Çinde bizim eradan əvvəl V əsrde Sun Tszi bəyan edirdi ki, qəlebəni düşməni məhv etməkdən və həddən artıq zoraklıqlıdan imtina etməklə əldə etmək lazımdır. E. e. IV əsrin mütəfəkkiri Se-Ma mənəsiz dağıntıları pisləyir, vətəndaşların xilasına qayğı göstərilməsinə, özünü müdafiə etmek iqtidarında olmayanlara hückum etməkdən çekinməyə, yaralılara qayğı göstərilməsinə çağırırdı. Qədim Çin ədəbiyyatında göstərilirdi ki, hərbi sərkərdələr döyüş əməliyyatları zamanı ilk növbədə, humanizm, cəsarət və leyaqət nümayiş etdirməlidir. Spartada ictimai həyatın əsas münasibətləri “Lükurqa qanunları” ilə tənzimlənirdi. “Lükurqa qanunları”na görə fiziki qüsürü olan köpələr məhv edilirdi. Oğlanlar 7 yaşından 20 yaşa kimi ictimai tərbiye alır, bu tərbiye özünə ciddiliyi ilə fərqlənirdi. Onun əsas məqsədi gənc spartalları müharibəyə hazırlamaq idi. Onlar həddi-bülügə çatandan sonra Sparta qoşunlarının tərkibine daxil edilirdi və yaşa dolana kimi hərbi xidmətdə qalırdılar. Eramızdan əvvəl IV əsrde qul əməyindən istifadə geniş vüsət almışdı. Ksenofont “Gəlirlər haqqında” traktatında hər bir qulun sahibi üçün gündəlik gelir gətirməsinə istinad edərək hər kəsin qulların sayını artırmaqdə maraqlı olduğunu göstərirdi. Yunan filosofu Platon “Qanun” əsərində qullara etibar edilməməsi və onlara yalnız “biz və qamçı” ilə təsir etməyi məsləhət görürdü. Aristotel isə hətta adamların təbiətinə görə azad insanlara və qullara ayrılmazı nəzəriyyəsini hazırlanmışdı. O yazardı: “Bir qism insanlar təbii olaraq azaddırlar, digərləri isə təbii olaraq quldur... axrincılara münasibətde qul vəziyyəti faydalı olduğu qədər də edəlaftıdır”. Görkəmlə sərkərdələrin həyatını qələmə alan Plutark onların silahlı münaqişələr zamanı fəaliyyətini təsvir edərək beynəlxalq humanitar hüquqla bağlı bəzi məqamlara toxunur. O, Əsgərdən həyatından bəhs edərən, bir çox hallarda onun humanizm prinsipləri əsasında fəaliyyətini qeyd etmişdir. Belə ki, Daranın əsir düşmənənə anası, arvadı və qızlarına Əsgərdən xüsusi qayğı ilə yanaşması, onlara əvvəlkindən fərqlənməyən yaşayış təmin etməsini xüsusi vurğuluyur. Əsir düşmənənə qadınlar onların şərəfinə toxunan heç bir faktla rastlaşmamışdır. Daranın arvadı əsirlik vaxtı oldukdən əsgərdən əmri ilə hökmərlər arvadına laiyq dəfn olunmuşdu. Əsgərdən döyüşdə qorxulu olduğu qədər, məglub etdiklərinə qarşı rəhmlı olması barədə Daraya məlumat verilmişdi. Dara Əsgərdən onun ailəsinə qarşı münasibətini bildikdən sonra Al-laha yalvararaq əvvəlki qüdretinin qaytarılmasını diləyir və eyni zamanda, Əsgərdən ailəsinə qarşı münasibətine görə ona təşəkkür etməyi arzulayırdı. Əks halda fars hökmərlərinə son qoyulacağı təqdirdə Kir tacında Əsgərdən başqa heç kəsin oturmasını arzulamırdı. Hətta ölüm ayağında belə Dara anası, arvadı və uşaqlarına göstər-

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

diyi münasibətə görə Əsgərdən təşəkkür etməyi xahiş etmişdi. Plutarx tərefindən verilən məlumatlarda Əsgərdən bir tərefdən döyüşdə ələnlərin dəfn edilməsi barədə, digər tərefdən onun bütün əsirləri öldürmək barədə sərəncam vermişdi: qeyd edilir. Bu isə böyük sərkərdənin hərəkətlərində humanitar hüquq münasibətə ziddiyətlərin olmasından xəbər verir. Əsgərdən elçilərə qarşı xoş rəftarı da humanitar hüquq nöqtəyi-nəzərindən deyərlidir. Plutarx Əsgərdər üçün şərəfsizlik gətirən və müasir humanitar hüquqla qadağan edilən bir hələ qeyd etmişdir: Cəsur hind muzdularından biri Əsgərdələrle vuruşlarda xüsüsile fərqlənmiş və ona çox ziyan vurmuşdur. Şəhərlərin birində Əsgərdər onunla sülh bağlaşmış, dəstəsi ilə şəhər divarlarını tərk etdikdən sonra isə hückum edib onları əsir götürmüş və bir nəfəre kimi öldürdürüdən. Bu hadisə Əsgərdən müharibədəki davranışına ləke getirən yeganə biabırçı hərəket idi. Çünkü qalan bütün hallarda Əsgərdər ədaləti, əsil şaha layiq hərbi əməliyyat aparmışdı.

Yaponiyada eramızın 200-cü ilində hökmərlilik edən Dzinju Koreya ilə münaqişə zamanı əsirlərin öldürülməsini qadağan etmişdi. Müxtəlif hərbi strategiyaçılar - Sako Yamaqa (1622-1685), Oqyu Sorai (1668- 1728), Nobuxiro Sato (1789-1850) elmi əsərlər və hərb sənəti haqqında traktatlarda bu qaydaları inkişaf etdirib dəqiqləşdirmişdilər. Sako Yamaqa belə bir prinsip irəli sürmüdü ki, birinci strateji vəzifə ədaləti, humanizmi, sülhü və ictimai qaydanı təmin et-

mek, həmçinin lazımsız qurbanlardan qaçmağa cəhd etməkdir. Afrikənin müstəmləkəyə qədər ki, bir sıra adətlərində hərbi əməliyyatların aparılması və düşmənin həkimiyəti altına düşən şəxslərlə davranış qaydaları tənzimlənirdi: tam-tamlar döyüşdən əvvəl müxtəlif vasitələrlə düşməni xəbərdar edir, rəqib döyüşə hazırlıncaya döyüşə başlamırdılar. Qərbi Afrikənin bir sıra xalqları silahlı münaqişələr zamanı zəhərlə oxlardan və nizelərdən istifadə etməyi qadağan edirdi. Keñuyada qadına əl qaldırmaq döyüşü üçün şərəfsizlik sayılırdı. Şərqi Afrikada “vur, ancaq öldürmə” bantu xalq məsəli de humanizmi əks etdirir. Yunanistanda Polibey yazırıdı ki, müharibənin məqsədi qeyri-həqiqi olanı cəzalandırmaq deyil, həqiqəti bərpa etməkdir. Qalib megluba qarşı səbri olmalı, dözümlülük nümayiş etdirməli və her cür qəddarlıqdan çəkinməlidir. Avquştının sözleri də düşmənə humənizm münasibəti nöqtəyi-nəzərindən maraqlıdır: “Əgər döyüşən düşmən ölməlidirsə, qoy bu sənin iradəndən deyil, zərurətdən baş versin... meglub olmuşun da, əsirin də hüququ vardır”. X-XI əsrlərdə müxtəlif kilsələr tərefindən, kilsələrin, monastırların, kasıbların, ruhaniyətçilərin, əkinçilərin və onların əmlaklarının toxunulmazlığının elan edilmesi, həmçinin, xristian bayramları vaxtı hərbi əməliyyatların qadağan edilməsi humanitar hüquq baxımından olduqca əhəmiyyətlidir.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru